

Məqalə yazmağa dəvət

“Dini təlimlərin keyfiyyətini artırmaq üçün virtual aləmin təsirini tanıma”

Mövzusunda İlk Beynəlxalq Konfrans

19 & 20 oktyabr 2017

(Yeddi dildə: Azərbaycan, Fars, Ərəb, İngilis, Fransız, Ordu, Türk)

Əl-Mustafa Beynəlxalq Virtual Universiteti virtual təhsildə baxış və nəzərlərin dəyərləndirilməsi, məlumatların sürətlə ötürülmə imkanları və dini təlimlərin keyfiyyətini artırmaq üçün virtual aləmin tutumunu araşdırmaq məqsədilə, aşağıdakı ünvanla, 19 & 20 oktyabr 2017 tarixində ilk beynəlxalq konfransı elan edir:

“Dini təlimlərin keyfiyyətini artırmaq üçün virtual aləmin təsirini tanıma”

Dəyərli müəllimlər, tədqiqatçılar, tələbələr və başqa həvəskar araşdırmaçıları bu haqda olan öz məqalələrinin qısa xülasəsini 20/ 06/ 2017 tarixinədək aşağıdakı adresə yollamalarını xahiş edirik:

Sayt: <http://hamayesh.miu.ac.ir/cyberspace>

Email: icm@ou.miu.ac.ir

Konfransın əhatə etdiyi mövzular:

- Virtual aləmdə təhsil
- Dinlərin dialoqu və məzhəblərin dostluğu və virtual aləmdəki fürsətlər
- Virtual aləmin dini tolarantlığın inkişafı və gücləndirilməsindəki potensialları
- Virtual aləmin dini təhsil alan tələbələrin davranış mədəniyyətindəki təsirləri
- Virtual aləmdə mövcud dini təhsilin təsvir və təhlili
- Virtual təhsildə dövlət və dini təşkilatların rolu

- Qeyri-dövlət təşkilatlarının və müəssisələrinin virtual dini təhsilin və baxışın keyfiyyətinin artırılmasındakı rolu
- Virtual dini təhsilin təşkilat və inkişaf strategiyası
- Dini təhsilsəviyyəsinin artırılmasında qiyabi və əyani təhsilin qarşılıqlı rolu
- Dini virtual təhsilin keyfiyyət dərəcəsinin ölçü meyarları
- Dini maarifin fürsət və təhdidlərinin yeni texnologiya ilə təsbiti
- Virtual təhsildə mətn baxımından dini təhsil keyfiyyətinin artırılması
- Virtual təhsildə tədris metodlarının dəyərləndirilməsi, xüsusilə məlumat bankları, digital kitabxana və sair
- Virtual təhsilin tərbiyə yönü və tədqiqat yönü təhsil modelləri
- Virtual dini təhsildə son nəliyyətlər
- Virtual dini təhsilin inkişafında yeni texnologiyanın rolu
- Virtual dini təhsilin gələcək perspektivlərini araşdırmaq
- Həmçinin bu mövzularla əlaqəli başqa mövzular

Qeydiyyat və məqalə göndərmə şəkli

Saytda qeydiyyata düşdükdək sonra, məqalənin xülasəsini ən çox 350 kəlmə olaraq, müxtəsər sicilinizlə birgə (200 kəliməlik təhsil səviyyəsi, iş, tədqiqat) qeyd olunan tarixdən öncə konfrans adresinə yollaya bilərsiniz.

Məqalələr yeddi dildə: Azərbaycan, Fars, Ərəb, İngilis, Fransız, Ordu, Türk dillərində qəbul edilir. Amma konfransda təqdimat (mühazirə) ingilis və farsca olmalıdır. Mühazirənin müddəti 20 dəqiqə və cavablandırma 10 dəqiqədir. Məqalələr öncədən çap olunmamalıdır. Məqalənin elmi-tədqiqat jurnallarında çap olmasının dəyər xərci, təqdim edənin öz öhdəsinədir.

Burslar

Əl-Mustafa Virtual Universiteti 10 nəfər ən yüksək səviyyəni əldə edən məqalə yazarının konfransdakı iştirak xərclərini öz öhdəsinə götürür. Bu aşağıdakı şərtlədir:

Ekonomi Class təyyarə bileti (gəliş-qayıdış), üç ulduzlu otel, Əl-Mustafa universitetinin tələbə yeməxanasının yeməkləri, Qum şəhərinin daxilinə aeroportdan gediş-gəliş servisi.

Ən yüksək səviyyəli məqalələr, qeydiyyat komitəsinin dəyərləndirməsi və lazımı balların verilməsindən sonra elan ediləcəkdir.

Konfransda iştirak etmək üçün tələb olunan xərclər

Konfransda iştirak etmək və məqalələrin qəbul edilməsi üçün tələb olunan xərclər:

Sıra	İştirakçı növü		30/ 07/ 2017 Tarixinədək ödəmə	20/ 09/ 2017 Tarixinədək ödəmə
1	Tələbə	Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbəsi	40 dollar	50 dollar
		Əl-Mustafa Beynəlxalq Universitetinin tələbəsi	70 dollar	90 dollar
		Başqa mərkəzlərin tələbəsi	100 dollar	120 dollar
2	Qeyri- tələbə	Əl-Mustafa Beynəlxalq Universitetinin ustad və müəllimləri	90 dollar	110 dollar
		Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin qısa kurslarında iştirak edənlər	90 dollar	110 dollar
		Başqa mərkəzlərin elmi-heyətinin üzvləri	100 dollar	120 dollar
		Azad (şəxsi) iştirak edənlər	110 dollar	135 dollar

3	Konfransda məqalə vermədən iştirak etmək istəyənlər	70 dollar	90 dollar
4	Konfransda məqalə yollayıb, amma şəxsən iştirak etmək istəməyənlər	50 dollar	60 dollar
5	Konfransda məqalə yollamayıb, amma virtual olaraq iştirak etmək istəyənlər (iştirak sertifikatı verilməklə)	30 dollar	40 dollar

Konfransda təqdim etdiyiniz məqaləni müştərək qələmə alıbsınızsa, hər şəxsə 60 min tümən (təqribən 28 manat) əlavə məbləğ alınır.

Məqaləni təqdim etmək üçün tələb olunan məbləğ, məqalənin qısa xülasəsinin qəbulu və hakim heyətinin qiymətləndirmənin nəticələrini elan etməsindən sonra alınacaqdır. Məqalələrin qısa xülasəsini göndərdiyiniz zaman heç bir məbləği ödəmək tələb olunmur.

Universitetin xidmətinin şərhı

1. Şəxsən iştirak etmək istəyində olanlar üçün

- * Təqdim olunan məqalələrin qiymətləndirilməsi
- * Qum şəhərinin daxilinə aeroportdan gediş-gəliş servisi (100 km)
- * Konfransa giriş və xüsusi elmi disputlarda iştirak kartının verilməsi
- * İki dəfə gönorta yeməyi verilməsi
- * Fasilə zamanı müxtəsər yemək xidməti
- * Konfransın məqalələrinin diskinin təqdim edilməsi
- * Konfranda iştirak sertifikatı
- * Konfransın elmi-mədəni boxçasının təqdimi

2. Şəxsən iştirak etməyən, (yaxud virtual iştirak edən) şəxs üçün

- * Təqdim olunan məqalələrin qiymətləndirilməsi
- * Konfransın məqalələrinin elektron versiyasının təqdim edilməsi
- * Konfranda qiyabi (yaxud virtual iştirak) iştirak sertifikatı

Konfransın əhəmiyyətli tarixləri:

Məqalələrin qısa xülasəsinin göndərilmə tarixi: 20/ 06/ 2017

Məqalələrin əslinin göndərilmə tarixi: 21/ 09/ 2017

Qeydiyyat müddəti: 30/ 09/ 2017

Konfransın icra tarixi: 19-20/ 10/ 2017

Universitetlə həmkarlıq

Əl-Mustafa Virtual Universiteti bütün elmi mərkəzlərin konfransın icrası və elmi himayəsində həmkarlıq etməyə dəvət edir. Həmkarlıq müqaviləsini bağlamaqla, Əl-Mustafa Virtual Universitetinə konfransın elmi səviyyəsinin yüksəlməsində yardım edə bilərsiniz. Konfransın idarə heyəti elmi-mədəni mərkəzlərin fikir və təkliflərini qəbul etməyə hazırdır.